

**“AzerGold” QSC-nin və onun törəmə cəmiyyətlərinin 2024-cü il üzrə
konsolidə edilmiş maliyyə nəticələri**

2024-cü il üzrə “AzerGold” QSC-nin və onun törəmə cəmiyyətlərinin (birlikdə – Qrup) konsolidə edilmiş maliyyə hesabatlarına “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən müsbət auditor rəyi verilmişdir. Cari maliyyə ilində konsolidə hesabatlara Qrupa daxil olan “AzerBlast” MMC və “Daşkəsən Dəmir Filiz” MMC-nin maliyyə göstəriciləri də daxil edilmişdir.

Ölkənin, xüsusilə regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyətə malik dağ-mədən sənayesində fəaliyyət göstərən Qrupun maliyyə nəticələrində bir sıra pozitiv tendensiyalar qeydə alınmışdır.

Satış gəlirlərində 35%-lik artım müşahidə olunmuşdur

2023-cü ildə Qrupun satış gəlirləri 135.36 milyon ABŞ dolları təşkil etmiş, 2024-cü ildə isə bu göstərici 47.33 milyon ABŞ dolları və ya 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlmişdir.

Gəlirlərin artımına əsas təsir edən amillər qızıl satışının fiziki həcmnin 9% artması və satış qiymətlərinin orta hesabla 29% yüksəlməsi olmuşdur. Hesabat ilində satış həcmi 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil etmişdir.

Əməliyyat mənfəəti və xalis mənfəət artmışdır

2024-cü ildə Qrupun əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5% artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınmışdır. Bu artım əsasən istehsalat həcmnin və qiymət artışı nəticəsində satış gəlirlərinin yüksəlməsi ilə bağlı olmuşdur.

Nəticə etibarilə, xalis mənfəət 2023-cü illə müqayisədə 5.79 milyon ABŞ dolları və ya 21.3% artaraq 33.02 milyon ABŞ dolları təşkil etmişdir.

Maya dəyərinin artımına təsir edən əsas faktorlar:

Satış həcmnin, yanacaq qiymətlərinin və inflyasiya nəticəsində istifadə olunan materialların qiymətində, həmçinin əməkhaqqılarda olan artımlar əvvəlki dövrə nisbətən maya dəyərinin 23% və ya 21.40 milyon ABŞ dolları artımına səbəb olmuşdur.

Xərc istiqamətləri üzrə əsas artımlar aşağıdakı kimidir:

- **Amortizasiya xərcləri:** 2024-cü ildə amortizasiya xərcləri əvvəlki illə müqayisədə 10.98 (artımın 51%-i) milyon ABŞ dolları artaraq 46.24 milyon ABŞ dollarına çatmışdır. Artım əsasən 2023-cü ilin ikinci yarısında istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodunda istehsal həcmnin əvvəlki ilə nisbətən 2024-cü ildə 138% çoxalması və buna müvafiq olaraq amortizasiyanın çox hesablanması ilə əlaqədardır.
- **Partlayış, daşınma və tullantıların idarə olunması xərcləri:** Hesabat ilində filiz hasilatının 14% artması partlayış və daşınma işlərinin həcmi artırmış, bu da öz növbəsində 2.67 (artımın 12%-i) milyon ABŞ dolları əlavə xərc formalaşdıraraq ümumi göstəricini 23.14 milyon ABŞ dollarına çatdırmışdır.
- **Material və kimyəvi reagent xərcləri:** Yuxarıda qeyd edildiyi kimi, daha mürəkkəb geoloji struktura malik sulfid filizlərinin “Carbon-In-Leach” (CIL) texnologiyası ilə istehsal həcmnin artması, eləcə də qlobal bazarlarda qiymət artımı nəticəsində bu kateqoriya üzrə xərclər 5.12 (artımın 24%-i) milyon ABŞ dolları artaraq 10.94 milyon ABŞ dolları səviyyəsində qeydə alınmışdır.

Ümumi aktivlərin dəyəri artmışdır

Qrupun 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki ilin analoji göstəricisi ilə (468.14 milyon ABŞ dolları) müqayisədə 20.21 milyon ABŞ dolları və ya 4.3% artıma bərabərdir.

Həmçinin xalis dövriyyə kapitalı 2024-cü ildə 105.22 milyon ABŞ dolları səviyyəsində olmuş, bu da 2023-cü illə (102.04 milyon ABŞ dolları) müqayisədə 3.18 milyon ABŞ dolları və ya 3.1% artıma işarə edir.

Ümumi kapital göstəricisi əhəmiyyətli dərəcədə artmışdır

Qrupun ümumi kapitalı 2023-cü ildə 317.25 milyon ABŞ dolları olduğu halda, 2024-cü ildə bu göstərici 82.53 milyon ABŞ dolları və ya 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil etmişdir.

Borc yükü azalmış, borc/kapital nisbəti əhəmiyyətli şəkildə yaxşılaşmışdır

2024-cü ildə Qrupun mövcud bank kreditlərinin 69%-i (64.66 milyon ABŞ dolları) tam şəkildə geri ödənilmişdir. Bu isə Qrupun borc yükünün əhəmiyyətli dərəcədə azalmasına və nəticə etibarilə borc/kapital nisbətinin 0,29-dan 0,07-yə qədər enməsinə səbəb olmuşdur.

Qeyd edilməlidir ki, beynəlxalq təcrübəyə əsasən, dağ-mədən şirkətləri üçün 1.00 səviyyəsində olan borc/kapital nisbəti qənaətbəxş sayıldığı halda, Qrupun 2024-cü il üzrə göstəricisi yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.

Əsas maliyyə göstəriciləri (milyon ABŞ dolları ilə)

İndikatorlar		2023	2024	Fərq	%
Cəmi kapital		317.25	399.78	82.53	26%
Satışdan gəlirlər		135.36	182.69	47.33	35%
EBİTDA		70.51	89.88	19.37	27%
Xalis mənfəət	“AzerGold” QSC	27.68	34.97	7.29	26%
	“AzerBlast” MMC	(0.53)	(1.43)	(0.9)	-170%
	“Daşkəsən Dəmir Filiz” MMC	0.08	(0.52)	(0.6)	-750%
	Konsolidə edilmiş	27.23	33.02	5.79	21%

Müstəqil Auditorun Hesabatı

“AzerGold” QSC-nin Səhmdarına və idarəetməyə məsul şəxslərinə:

Rəy

Bizim fikrimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “AzerGold” QSC-nin (“Cəmiyyət”) və onun törəmə müəssisələrinin (birlikdə “Grup”) 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə Grupun konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini BMHS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Grupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) uyğun olaraq Grupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz etika ilə bağlı digər məsuliyyətlərimizi IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik.

Audit yanaşmamız

İcmal



- Grup üçün ümumi əhəmiyyətlik dərəcəsi: 2,100,000 ABŞ dolları təşkil edir ki, bu da vergidən əvvəlki mənfəətin 5%-ni əks etdirir.
- Biz Cəmiyyətin audit yoxlamasını apardıq, törəmə müəssisələrin isə maliyyə hesabatlarının əhəmiyyətli sətir maddələri üzrə audit prosedurları və analitik prosedurlar həyata keçirdik.
- Grup üzrə audit komandası Bakı və Daşkəsəndə yerləşən Grup müəssisələrinə səfər etmişdir.
- Audit yoxlamamız Grupun gəlirlərinin 100%-ni və vergidən əvvəlki mənfəətin mütləq dəyərinin 99%-ni əhatə etmişdir.
- Kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyəri.

Auditin planlaşdırılması mərhələsində biz əhəmiyyətlik dərəcəsini müəyyən etmiş və konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli təhrif risklərini qiymətləndirmişik. Xüsusilə, biz rəhbərliyin subyektiv mühakimələr yürütdüyü sahələri (məsələn, fərziyyələrin irəli sürülməsini və xarakterinə görə qeyri-müəyyən gələcək hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot təxminləri ilə bağlı) nəzərdən keçirmişik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz daxili nəzarət mexanizmlərinə rəhbərlik tərəfindən məhəl qoyulmaması riskini nəzərdən keçirmiş, o cümlədən, digər məsələlərlə yanaşı, fırıldaqçılıq nəticəsində əhəmiyyətli təhrif riski yaradan rəhbərliyin qeyri-obyektivlik əlamətinin olub-olmadığını qiymətləndirmişik.

Əhəmiyyətlik

Audit prosedurlarının həcmi əhəmiyyətlik dərəcəsindən asılıdır. Audit konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək üçün nəzərdə tutulur. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mühakiməmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlik dərəcəsini, həmçinin aşağıdakı cədvəldə göstəriləyi kimi, bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə Qrup üçün ümumi əhəmiyyətliliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayəsində biz auditin əhatə dairəsini, habelə audit prosedurlarının xüsusiyyətini, müddətini və həcmi müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

Qrupun maliyyə hesabatları üçün ümumi əhəmiyyətlik dərəcəsi	2,100,000 ABŞ dolları
Əhəmiyyətlik dərəcəsinin müəyyən edilməsi	Vergidən əvvəlki mənfəətin 5%-i
Əhəmiyyətlik dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilən meyarın əsaslandırılması	Biz əsas meyar kimi "vergidən əvvəlki mənfəəti" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, Qrupun fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadəçilər tərəfindən daha çox nəzərdən keçirilən və ümumi qəbul edilmiş meyardır. Biz bu sektorda fəaliyyət göstərən kommersiya təşkilatlarına tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədlərinə uyğun olaraq 5%-lik əmsal seçmişik.

Əsas audit məsələləri

Əsas audit məsələləri peşəkar mühakiməmizə əsasən cari dövrün konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan ən əhəmiyyət məsələlərdir. Bu məsələlər bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi kontekstində və həmin hesabatlarla dair rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrı rəy bildirmirik.

Əsas audit məsələsi

Kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyəri

Bax: Qeyd 4 "Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr", Qeyd 9 "Əsas vəsaitlər", Qeyd 11 "Kəşfiyyat və qiymətləndirmə aktivləri" və Qeyd 12 "Qeyri-maddi aktivlər".

9 və 11-ci Qeydlərdə göstərildiyi kimi, Cəmiyyət on pul vəsaiti yaradan vahid ("CGU") müəyyən edir.

Rəhbərlik dəyərsizləşmə təhlili tələb edən CGU üzrə dəyərsizləşmə göstəricilərinin mövcudluğunu qiymətləndirmək üçün mühüm mühakimə yürüdür. Bu zaman əmtəə qiymətləri, valyuta məzənnələri, proqnozlaşdırılan kapital və istehsal xərcləri, ehtiyatlar və resursların həcmi, eləcə də diskontlaşdırma dərəcələri kimi daxili və kənar amillər nəzərə alınır. Dəyərsizləşmə göstəriciləri mövcud olduqda rəhbərlik CGU-nun bərpa edilə bilən dəyərini müəyyən edir və onu həmin CGU-nun balans dəyəri ilə müqayisə edir.

Rəhbərlik Çovdar İnteqrəolunmuş, Filizçay, Daşkəsən Dəmir Filiz, Ortakənd və Göydağ CGU-lar üzrə dəyərsizləşmə göstəricilərinin mövcud olmadığını əsaslandırmaq məqsədilə ehtiyatlar və resursların təhlili ilə yanaşı, diskontlaşdırma dərəcəsinə dəyişikliklər, əmtəə qiymətləri, kapital və istehsal xərcləri üzrə proqnozlar kimi daxili və xarici amillərin təhlilini aparmışdır.

Kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə dəyərsizləşmənin qiymətləndirilməsi zamanı rəhbərlik təxmin edilən ehtiyatların həcmi və lisenziyaların müddəti kimi amilləri nəzərə almışdır. Bu qiymətləndirmə nəticəsində Tutxun, Çaykənd, Mazımçay, Kəpəz Buzluq Kürəkçay və Narçala CGU-ları ilə əlaqəli aktivlərin tam dəyərsizləşdiyi müəyyən edilmişdir. Nəticə etibarilə, 2024-cü il üzrə 1,431 min ABŞ dolları məbləğində əlavə dəyərsizləşmə zərəri tanınmışdır. Bu yataqlarda dəyərsizləşmənin əsas səbəbi ehtiyatlarla bağlı qeyri-müəyyənliyin olmasıdır.

Audit riskinin səviyyəsini, kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin maliyyə hesabatları üçün əhəmiyyətini, dəyərsizləşmənin qiymətləndirilməsində tətbiq olunan yüksək dərəcəli mühakimə və ya müəkkəbliyi, eləcə də gələcək kəşfiyyat nəticələri ilə bağlı qeyri-müəyyənliyi, fərziyyələrin həssaslığını, habelə diskontlaşdırma dərəcəsinə və artım templərini nəzərə alaraq, biz kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin dəyərsizləşməsinə əsas audit məsələsi hesab edirik.

Əsas audit məsələsi ilə bağlı həyata keçirilmiş audit prosedurları

Əsas audit məsələsi ilə bağlı yanaşmamız aşağıdakı prosedurları əhatə etmişdir:

Biz rəhbərlik tərəfindən hər bir CGU üzrə kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyərinin müəyyən edilməsi prosesi barədə anlayış əldə etdik.

31 dekabr 2024-cü il tarixinə dəyərsizləşmə göstəricilərinin mövcudluğuna dair rəhbərliyin hesablamasını/təhlilini qiymətləndirdik. Bu prosedura əmtəə qiymətləri və diskontlaşdırma dərəcələrinin xarici bazar və sənaye məlumatları ilə müqayisəsi, kapital və istehsal xərcləri üzrə proqnozların CGU-ların cari və keçmiş fəaliyyəti ilə əsaslandırılması, habelə bu fərziyyələrin auditin digər sahələrində əldə olunmuş sübutlarla uyğunluğunun qiymətləndirilməsi daxildir.

Ehtiyatlar və resurslarla bağlı rəhbərliyin ekspertləri tərəfindən hazırlanmış ən son proqnozlar nəzərə alınmaqla, ehtiyatların və resursların həcmi rəhbərlik tərəfindən aparılmış təhlilini qiymətləndirdik. Ekspertlərin işindən istifadə üçün əsas kimi rəhbərliyin ekspertlərinin seriyası, qabiliyyəti və obyektivliyi qiymətləndirilmiş, onların işi barədə təsəvvür əldə edilmiş və ekspertlərin işinin audit sübutu kimi uyğunluğu ehtimallar, metodlar və nəticələrin münasibliyi və məntiqliliyi nəzərə alınmaqla qiymətləndirilmişdir.

Tutxun, Çaykənd, Mazımçay, Kəpəz Buzluq Kürəkçay və Narçala CGU-ları ilə əlaqəli kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə dəyərsizləşmə təhlili apardıq və qeydə alınmış dəyərsizləşmə zərərinin düzgünlüyünü qiymətləndirmək məqsədilə ehtiyatları və lisenziya şərtlərini təhlil etdik.

Dəyərsizləşmə təhlili ilə bağlı təqdimat və ya açıqlamaların BMHS-in tələbləri baxımından tamlığını və uyğunluğunu qiymətləndirdik.

Qrup auditinin həcmnin müəyyən edilməsi

Biz audit prosedurlarının həcmi bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Qrupun strukturunu, uçot proseslərini və nəzarət mexanizmlərini, habelə Qrupun fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etdik.

Biz Cəmiyyəti və onun törəmə müəssisələrini Qrupun əhəmiyyətli komponentləri kimi müəyyən etdik. Biz əhəmiyyətli komponentlərin maliyyə məlumatlarının auditini apardıq.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının BMHS Uçotu Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.

- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy formalaşdırmaq üçün əsas kimi Qrup daxilindəki müəssisələrin və ya struktur vahidlərinin maliyyə məlumatlarına dair yetərli müvafiq audit sübutları əldə etmək üçün qrup auditini planlaşdırır və həyata keçiririk. Biz qrup auditinin məqsədləri üçün yerinə yetirilmiş audit işinin istiqamətləndirilməsi, nəzarəti və təhlil edilməsinə görə cavabdehik. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

Biz, həmçinin idarəetməyə məsul şəxslərə müstəqillik ilə bağlı müvafiq etik normalara riayət etdiyimiz barədə bəyanat verir və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün münasibətlər və digər məsələlər, habelə zəruri hallarda təhdidlərin aradan qaldırılması üçün görülməli tədbirlər, o cümlədən ehtiyat tədbirləri barədə məlumat veririk.

İdarəetməyə məsul şəxslərin nəzərinə çatdırılmış məsələlər arasında biz cari dövrün konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini üçün ən əhəmiyyətli və bu səbəbdən də əsas audit məsələlərini müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi və ya çox nadir hallarda, məsələ haqqında rəyimizdə açıqlamanın verilməsinin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyi hallar istisna olmaqla, bu məsələni rəyimizdə təsvir edirik.

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabatına görə məsul partnyor Fəxri Mustafayevdir.

Price waterhouse Coopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

24 iyul 2025-ci il

"AzerGold" QSC
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat

Min ABŞ dolları ilə	Qeyd	31 dekabr 2024	31 dekabr 2023
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	9	204,221	225,032
Investisiya mülkiyyəti	10	49,252	-
İstifadə hüquqlu aktivlər	13	4,716	5,623
Kəşfiyyat və qiymətləndirmə aktivləri	11	21,443	19,187
Qeyri-maddi aktivlər	12	37,852	42,018
Mal-material ehtiyatları	14	26,002	-
Ticarət və digər debitor borcları	15	-	3,216
Verilmiş avanslar	16	1	408
Təxirə salınmış vergi aktivləri	29	-	55
Cəmi uzunmüddətli aktivlər		343,487	295,539
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	20	16,121	36,176
Müddətli depozitlər	21	47,075	33,449
Verilmiş avanslar	16	11,163	11,257
Ticarət və digər debitor borcları	15	7,713	488
Mal-material ehtiyatları	14	43,959	68,163
Sair qısamüddətli aktivlər	19	18,830	23,064
Cəmi qısamüddətli aktivlər		144,861	172,597
CƏMİ AKTİVLƏR		488,348	468,136
KAPİTAL			
Nizamnamə kapitalı	22	36,471	36,471
Əlavə kapital qoyuluşu	22	182,226	133,003
Bölüşdürülməmiş mənfəət		180,835	147,111
Qrupun səhmdarlarına aid olan kapital		399,532	316,585
Nəzarət olunmayan iştirak payı	31	250	664
CƏMİ KAPİTAL		399,782	317,249
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	23	25,242	57,135
İcarə öhdəlikləri	13	3,867	4,724
Təxirə salınmış vergi öhdəlikləri	29	4,135	3,753
Ətraf mühitin bərpası öhdəliyi	18	15,682	14,711
Cəmi uzunmüddətli öhdəliklər		48,926	80,323
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditör borcları	17	10,839	18,645
Borc vəsaitləri	23	3,155	35,925
Cari mənfəət vergisi öhdəliyi		21,478	12,990
İcarə öhdəlikləri	13	1,080	1,037
Sair qısamüddətli öhdəliklər	19	3,088	1,967
Cəmi qısamüddətli öhdəliklər		39,640	70,564
CƏMİ ÖHDƏLİKLƏR		88,566	150,887
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		488,348	468,136

24 iyul 2025-ci il tarixində təsdiqlənmiş və imzlanmışdır.

Zakir İbrahimov
 İdarə Heyətinin sədri



Turan Hacıyev
 Maliyyə Şöbəsinin müdiri

"AzerGold" QSC**Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2024	2023
Müştərilərlə müqavilələr üzrə gəlirlər	24	182,690	135,355
Satışların maya dəyəri	25	(114,549)	(93,153)
Ümumi mənfəət		68,141	42,202
Ümumi və inzibati xərclər	26	(27,051)	(24,884)
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	11	(1,431)	(175)
Qeyri-maddi aktivlər və əsas vəsaitlər üzrə dəyərsizləşmə zərərinin qaytarılması	9,12	-	11,362
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin qaytarılması	15,21	7	625
Digər əməliyyat xərcləri		(17)	-
Sair gəlirlər	27	3,993	6,126
Əməliyyat mənfəəti		43,642	35,256
Maliyyə xərcləri	28	(4,391)	(3,331)
Maliyyə gəlirləri		2,726	2,513
Vergidən əvvəlki mənfəət		41,977	34,438
Mənfəət vergisi xərci	29	(8,955)	(7,210)
İL ÜZRƏ MƏNFƏƏT		33,022	27,228
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		33,022	27,228
Mənfəətin/(zərərin):			
- Qrupun səhmdarlarına aid olan hissəsi		33,724	27,490
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	31	(702)	(262)
İl üzrə mənfəət		33,022	27,228
Cəmi məcmu gəlirin:			
- Qrupun səhmdarlarına aid olan hissəsi		33,724	27,490
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	31	(702)	(262)
İl üzrə cəmi məcmu gəlir		33,022	27,228

“AzerGold” QSC

Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat

	Qeyd	Qrupun səhmdarlarına aid olan hissə			Cəmi	Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
		Nizamnamə kapitalı	Əlavə kapital qoyuluşu	Bölüşdürülməmiş mənfəət			
Min ABŞ dolları ilə							
1 yanvar 2023-cü il tarixinə qalıq		36,471	106,532	119,621	262,624	926	263,550
Əlavə kapital qoyuluşunda artım	22	-	26,471	-	26,471	-	26,471
İl üzrə mənfəət/(zərər)		-	-	27,490	27,490	(262)	27,228
İl üzrə cəmi məcmu gəlir/(zərər)		-	-	27,490	27,490	(262)	27,228
31 dekabr 2023-cü il tarixinə qalıq		36,471	133,003	147,111	316,585	664	317,249
Nizamnamə kapitalında artım	22	-	-	-	-	288	288
Əlavə kapital qoyuluşunda artım	22	-	49,223	-	49,223	-	49,223
İl üzrə mənfəət/(zərər)		-	-	33,724	33,724	(702)	33,022
İl üzrə cəmi məcmu gəlir/(zərər)		-	-	33,724	33,724	(702)	33,022
31 dekabr 2024-cü il tarixinə qalıq		36,471	182,226	180,835	399,532	250	399,782

“AzerGold” QSC

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2024	2023
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		41,977	34,438
Düzəlişlər:			
Faiz xərcləri	28	4,227	4,299
Faiz gəlirləri		(2,726)	(2,513)
Əsas vəsaitlərin amortizasiyası və tükənməsi	9	41,095	31,905
İstifadə hüquqlu aktivlərin amortizasiyası	13	1,170	883
Qeyri-maddi aktivlərin amortizasiyası və tükənməsi	12	3,970	3,037
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	11	1,431	175
Əsas vəsaitlər üzrə dəyərsizləşmə zərərinin qaytarılması	9	-	(7,137)
İstifadə hüquqlu aktivlərin satılması üzrə gəlir	13	(13)	(4,225)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri	15,21	(7)	(625)
Ətraf mühitin bərpası öhdəliyi üzrə diskontlaşmanın amortizasiyası	18	164	559
Məzənnə fərqi üzrə xalis zərər		-	2
Sair nağdsız əməliyyat xərcləri		423	527
Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		91,711	61,325
Ticarət və digər debitor borclarında (artım)/azalma		(4,038)	3,074
Sair qısamüddətli aktivlərdə azalma/(artım)	19	4,245	(3,677)
Mal-material ehtiyatlarında azalma	14	978	(31,598)
Verilmiş qısamüddətli avanslarda azalma/(artım)	16	94	(4,846)
Ticarət və digər kreditör borclarında azalma	17	(7,835)	(4,939)
Sair qısamüddətli öhdəliklərdə artım		1,123	163
Dövrüyyə kapitalında dəyişikliklər		(5,433)	(41,823)
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		86,278	19,502
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlər və mədənlərin işlənilməsi üzrə məsrəflər	9	(22,228)	(74,697)
Verilmiş uzunmüddətli avanslar		407	(407)
Kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə investisiyalar	11	(3,687)	(3,616)
Sair qeyri-maddi aktivlərə investisiya qoyuluşu	12	(55)	(352)
Müddətli depozitlərə investisiya qoyuluşu		(94,773)	(70,587)
Müddətli depozitlərin qaytarılması		80,653	100,000
Müddətli depozitlər üzrə alınmış faizlər		2,218	2,193
Cari hesablar üzrə alınmış faizlər		994	-
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(36,471)	(47,466)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əlavə kapital qoyuluşu	22	288	26,471
Kreditlər və borc vəsaitləri üzrə daxilolmalar	23	66,130	135,018
İstiqraz emissiyasından daxilolmalar	23	20,000	-
Kreditlər və borc vəsaitləri üzrə əsas məbləğin ödənilməsi	23	(150,873)	(98,979)
İcarə öhdəliklərinin ödənilməsi	13	(1,064)	(1,063)
Ödənilmiş faizlər	13,23	(4,343)	(4,108)
Maliyyələşdirmə fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri		(69,862)	57,339
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	20	36,176	6,801
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	20	16,121	36,176